

# Azərbaycan təhsilinin bir əsrlilik flaqmanı

## Bakı Dövlət Universiteti mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olub

**"Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, sa-vadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasetini eks etdirir."**

qeyd edilib. Təhsil və elm aləmi bu il de dövlət başçısının "Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalasdırılması, hazırlıqlı kadr potensialının davamlı tekniləşdirilmesi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümləden Azərbaycan xalqının tariximədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması universitetin dünya təhsil məkanına integrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir"- deyə qeyd etdiyi Sərəncamına uyğun olaraq, BDU-nun 100 illik yubileyinin qeyd edilməsinin sevincini yaşıyır.

Həmçinin universitetin yubileyi iyunun 12-də Parisdə UNESCO-nun Baş qərargahında, sentyabrın 9-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində,

universitet rəhbərliyi tərəfindən Bakıya öz ixtisasları üzrə mühəzirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə dəvət olunublar. Məşhur hemyerlimiz, Nobel mükafatı laureati Lev Landau 1922-1924-cü illerdə bu universitetdə təhsil alıb. Universitet həzərman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olub. Burada Azərbaycanın yüzlərlə tanınmış alımları, ziyalıları, görkəmləi diplomatları təhsil alıb, dərs deyiblər.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra bolşevik işgalinə məruz qalsa da, universitet bu xalqın elm və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirir. 1922-ci ildə 30 nəfər gənc ali təhsilli həkimə ilk universitet diplomları təqdim olunur. Sonralar xalqın taleyində mühüm rol oynayacaq

yetirib. Təhsil ocağının şərəfi tarixi bu sözləri deməyə əsas verir. Bakı Dövlət Universiteti həmişə azərbaycançılıq ideologiyasının mühafizə və tərənnüm mərkəzi olub.


Universitetin rektoru Elçin Babayevin yubiley tədbirində qururla söylədiyi kimi: "Yüz il bundan əvvəl cəmi 2 fakültə, 44 nəfərlik professor-müəllim heyeti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə bu gün 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, 3 elmi tədqiqat mərkəzi, 30-dan çox elmi tədqiqat və tədris laboratoriysi, Qazax filialı, "Gənc istedadlar" liseyi, 2 tədris-təcrübə bazası fəaliyyət göstərir. Universitetdə ali təhsilin bütün səviyyələrində 24 mindən çox tələbə təhsil alır. Tədris Azərbaycan, rus, ingilis və qismən alman dilində aparılır". Rektor qeyd edib ki, hazırda təhsil ocağında üç mindən çox əməkdaş, o cümlədən 1500 nəfər qədər professor-müəllim heyeti və elmi işçi çalışır. Onlardan 17 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 300 nəfər qədər elmlər doktoru, professor, 1000 nəfər qədər felsəfe doktoru, dosentdir. Bakalavriat səviyyəsində 66 ixtisas, magistratura səviyyəsində 235 ixtisaslaşma və doktorantura səviyyəsində 114 ixtisas üzrə yüksəkxitaslı elmi və elmi-pedaqoji kadr hazırlığı həyata keçirilir. "2019-2023-cü illər üçün Azərbaycan respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Programı"na uyğun olaraq magistratura və doktorantura səviyyələrində dünyanın bir sıra qabaqcıl universitetləri ilə ikili diplom proqramları həyata keçirilir. Dünyanın 60-dan çox ölkəsinin 200-dən çox elm və tədris mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulub, birge elmi-tədqiqat işləri və kadr hazırlığı aparılır".

Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet, hazırda tanınmış elm və təhsil mərkəzidir. Fəaliyyət göstərdiyi dövr ərzində minlərlə mütəxəssis, o cümlədən bir sıra xarici ölkələr üçün yüzlərlə yüksəkxitaslı kadrlar hazırlanıb. Təhsil ocağı bu missiyani bu gün de uğurla davam etdirir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının 176 nəfər həqiqi və müxbir üzvündən 93 nəfəri, Milli Məclisin 117 nəfər üzvündən 46 nəfəri, ali struktur rəhbərlərinin böyük əksəriyyəti Bakı Dövlət Universitetinin mezunlarıdır. Universitetinin məzunları tarix boyu ölkə quruculuğunda çox mürəkkəb, məsuliyyətli və eyni zamanda, nəcib missiyani yerine yetiriblər və yetirməkdəirlər.

### MÜSBƏT ƏNƏNƏLƏRİ, CƏMIYYƏTDƏKİ NÜFUZUNU QORUYUR

Elm və təhsil sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilən universitet, ictimai həyatın, elm və texnologiyanın demək olar ki, bütün sahələrində kadr hazırlığı və elmi tədqiqatlar aparan ali təhsil ocağı kimi fəaliyyətini uğurla davam etdirir. Bu gün də BDU ölkənin ilk və ən qabaqcıl universiteti kimi özünün tarixi simasını, müsbət ənənələrini, elmi potensialını, cəmiyyətdəki yüksək nüfuzunu qoruyub saxlayır. Azərbaycanda sonradan bir çox ali təhsil ocaqları yaradılsa da, Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin flaqmanı olmaqla, cəmiyyətdəki lider mövqeyini qoruyub saxlayır. Bu gün 100 yaşıını qeyd edən universitet, Azərbaycan təhsilinin dünya miqyasına yayılmışında mühüm rol oynayır. Bakı Dövlət Universitetinin 100 ilde keçdiyi inkişaf və tərəqqi yolu, qazandığı böyük uğurlar bir daha təsdiq edir ki, bu ali təhsil ocağı bundan sonra da Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tərəqqi və inkişaf yolu nurlu bir məşəl kimi işıqlandıracaqdır.

Təranə Məhərrəmova



Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərəkəflər inkişafına böyük töhfələr vermişdir". Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinde çıxışı zamanı səsləndirdiyi bu fikirlər bir əsrlik tarixi olan, elm aləminə bəxş etdiyi yetirmələri ilə adını günyanın elm və təhsil ocaqları siyahısına yazdırın məbədin tarixini, keçdiyi şərəflə yolu bir daha vərəqləməyə imkan yaratdı.

Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirib. Azərbaycanın ən tanınmış ziyalıları, ictimai-siyasi fikrin formalasmasında misilsiz rolu olan görkəmlə şəxsiyyətlərin əksəriyyəti bu universitetdə təhsil alıb, dünya elmine əvəzsiz töhfələr vermiş alımların böyük əksəriyyəti bu təhsil ocağında fəaliyyət göstəriblər. Universitetin adlı-sanlı məzunları sırasında təhsil ocağını "Azərbaycan xalqının, milli sərvəti ve milli iftخارı" adlandıran ümummilli lider Heydər Əliyev də var. Ulu öndər təhsil məbədi haqqında "Universitet həqiqət axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur" deyib. Bu illər ərzində universitetin, keçirilən 7 yubileyinin dördü - 50, 60, 75, 80 illik yubileylərinin təntənəli qeydi, təkcə ulu öndərin doğma universitetinə hörmət və sevgisinin deyil, ümumən təhsilə olan diqqətinin göstəricisi idi. Bu ənənenin davamı kimi, universitetin 90 illik yubileyi Prezident İlham Əliyevin sərəncamı ilə



Ruminiyada Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə Buxarest Universitetində yüksək səviyyədə qeyd edilib. Həmçinin ayrı-ayrı universitetlərdə, Milli Kitabxanada və bir çox qurumlarda yubiley tədbirləri keçirilib, müsabiqələr təşkil olunub, poçt markaları və yubiley pul nişanı tədavülə buraxılıb.

### 2 FAKÜLTƏ, 1094 TƏLƏBƏ İLƏ...

Ölkə başçısının qeyd etdiyi kimi, Bakı Dövlət Universiteti müsəlman Şərqiyyətin yeni tripli ilk ali təhsil müəssisəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin bize yadigarıdır. Cümhuriyyət tarixinin ən parlaq şəhifələrindən biri kimi, vətənpərvər ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin milli təessübkeşliyi, əzmkarlığı və mübarizəsi sayəsində 1919-cu ildə həyata vəsiqə qazanan Bakı Dövlət Universiteti ilk tədris ilinə 2 fakültə ilə - tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Sonralar isə bütün fəaliyyəti dövründə Bakı Dövlət Universiteti xalqın milli şururunun, milli özünüdərkinin yetkinleşməsi, elm və təhsilin inkişafı və azərbaycançılıq ideologiyasının formalasmasında əvəzsiz rol oynayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.I.Razumovski olub.

1920-1930-cu illərdə aparıcı müəllimlər kimi təhsil ocağında yazıçı Əbdürəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar - professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alımlar çalışıblar. Həmin dövrlərdə

ilk mütəxəssisler bu universitetdə yetişir...

Təessüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidenqurulma (reorganizasiya) adı ilə universitet ləğv edilir və onun bazasında Ali Pedaqoji Institut yaradılır. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlayır və yənə də respublikada elmi-pedaqoji fikrin mərkəzine çevrilir. II Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncü mövqeyini qoruyub saxlaya bilir. Universitet alımlarının 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və b. mehz Bakı Dövlət Universitetinin bazasında yaradılıb.

### DAVAM EDƏN ƏNƏNƏ

Ötən 100 ildə universitet, xalqımızın hayatındə müstəsna rol oynayıb. Bu, bir əsrlik dövr xalqımızın tarixinə yazılmış en dolğun və zəngin səhifələrindədir. Yüz illik tarix boyunca universitet milli kadrların hazırlanması, yeni elmi istiqamətlərin formalasdırılması, dünya təhsil məkanına integrasiya, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi kimi vəzifələri layiqincə yerinə